

# **Bakı Fond Birjası” QSC-nin 2021-ci il üzrə**

## **İdarəetmə Hesabatı**

### **1. Emitentin tam və qısaldılmış adı, VÖEN-i, dövlət qeydiyyatının tarixi və nömrəsi:**

1.1. Tam adı: “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti

1.2. Qısaldılmış adı: “BFB” QSC

1.3. VÖEN-i: 1700262271

1.4. Dövlət qeydiyyatının tarixi və nömrəsi: 27.08.1997-ci il, № 3

### **2. Emitentin hüquqi ünvanı və olduğu yer:**

2.1. Hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Bül-bül prospekti, 19.

2.2. Faktiki ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal r-nu, Həsən Bəy Zərdabi küçəsi 2A (Şokolad Tower).

**3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:**

3.1. “Bakı Fond Birjası” QSC-nin adında dəyişiklik olmamışdır. “Bakı Fond Birjası” QSC bölünmə, ayrılma, birləşmə və çevrilmə yolu ilə yaradılmamışdır.

**4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:**

4.1 “Bakı Fond Birjası” QSC-nin təsis edildiyi tarixdən bu Hesabatın hazırlandığı tarixədək filialı yaradılmamışdır.

**5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;**

5.1. “Bakı Fond Birjası” QSC-nin təsis edildiyi tarixdən bu Hesabatın hazırlandığı tarixədək törəmə cəmiyyəti yaradılmamışdır.

**6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil**

**olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:**

6.1. “Bakı Fond Birjası” QSC heç bir şirkətlər qrupunun hissəsi deyil.

## **7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:**

7.1. Fond birjası fəaliyyəti.

## **8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:**

8.1. “Bakı Fond Birjası” QSC fond birjası fəaliyyəti üçün lisenziyaya malikdir. Fond birjası fəaliyyəti üçün verilmiş lisenziya müddətsizdir.

## **9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər:**

9.1. Dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının, törəmə maliyyə alətləri bazarının ticarətinin təşkil və idarə edilməsi.

## **10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:**

10.1. İşçilərinin sayı: 29 (iyirmi doqquz) nəfər. Hesabat dövrü ərzində işçilərin sayında mühüm dəyişiklik olmamışdır.

## **11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:**

<b>№</b>	<b>Müşahidə Şurası</b>	<b>İdarə Heyəti</b>	<b>Audit Komitəsi</b>
1	Məmmədov Yaşar Zeynalabdi oğlu – sədr	Abdullayev Eldar Faiq oğlu – İdarə Heyətinin sədri v.m.i.e.	Orucov Fərid Eldar oğlu – sədr
2	Rzayev Cavid Akif oğlu – üzv		Novruzov Bəhrüz Ağasəf oğlu – üzv
3	Mikayılov Sarvan Umudvar oğlu – üzv		Qaffarov Qoşqar İlqar oğlu – üzv
4	İbayev Seyfəddin Qəzənfər oğlu – üzv		
5	Hasan Barlas Akıncı – üzv		
6	Hüseynov Aydın Hüseyn oğlu – üzv		
7	Həsənov Tural Nurəddin oğlu – üzv		
8	Abdullayev Ceyhun Əliağa oğlu – üzv		
9	Yusubov İlqar Fayuz oğlu – üzv		

**12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı:**

12.1. Səhmdarlarının sayı: 20 (iyirmi) nəfər hüquqi şəxs. Səhmdarlar arasında fiziki şəxslər mövcud deyil.

**13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı:**

Nö	Səhmdarların adı, olduğu yer və VÖEN-i	Səhmlərin miqdarı	Səhmlərin
1.	“Azərbaycan Sənaye Bankı” ASC, Azərbaycan Respublikası, Bakı şəhəri, Z. Əliyeva küçəsi 3, VÖEN: 9900007981	600 ədəd sənədsiz adi adlı səhm	9,5238%

**14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):**

Nö	Səhmdarların adı, olduğu yer və VÖEN-i	Səhmlərin miqdarı	Səhmlərin
1.	“Azərbaycan Sənaye Bankı” ASC, Azərbaycan Respublikası, Bakı şəhəri, Z. Əliyeva küçəsi 3, VÖEN: 9900007981	600 ədəd sənədsiz adi adlı səhm	9,5238%

**15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:**

Nö	Səhmdarların Ümumi Yığıncağı	Səhmdarların Ümumi Yığıncağı nın keçirilmə tarixi	Səhmdarların Ümumi Yığıncağının keçirilmə yeri	Səhmdarların Ümumi Yığıncağında qəbul edilmiş qərarlar
1.	“Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağı	17.06.2021	Bakı şəhəri	<b>1-ci məsələ:</b> 2020-ci ilin nəticələrinin (maliyyə və fəaliyyət) təsdiqi. <b>Qəbul edilmiş qərar:</b> 2020-ci ilin nəticələri üzrə “Bakı Fond Birjası” QSC-nin illik hesabatı (maliyyə və fəaliyyət) təsdiq edilsin. <b>2-ci məsələ:</b> “Bakı Fond Birjası” QSC-nin dividend siyasətinin təsdiqi. <b>Qəbul edilmiş qərar:</b> “Bakı Fond Birjası” QSC-nin “Dividend siyasəti” təsdiq edilsin.

				<p><b>3-cü məsələ:</b> 2020-ci ilin nəticələri üzrə dividendin ödənilməsinin təsdiqi.</p> <p><b>Qəbul edilmiş qərar:</b> 2020-ci il üzrə “Bakı Fond Birjası” QSC-nin xalis mənfəətinin 35% (otuz beş faiz) həcmində, yəni 319,732 (üç yüz on doqquz min yeddi yüz otuz iki) manat məbləğində dividend ödənilsin.</p> <p><b>4-cü məsələ:</b> 2020-ci ilin nəticələri üzrə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurası, Audit Komitəsi, İdarə Heyəti üzvlərinə və işçilərə mükafatın ödənilməsinin təsdiqi.</p> <p><b>Qəbul edilmiş qərarlar:</b></p> <ol style="list-style-type: none"> <li>Müşahidə Şurası və Audit Komitəsi üzvlərinə ümumilikdə xalis mənfəətin 10% (on faiz) həcmində, yəni vergi daxil 91,352 (doxsan bir min üç yüz əlli iki) manat (Müşahidə Şurası və Audit Komitəsi üzvlərinin hər birinə vergi daxil 7 613 manat) məbləğində mükafat ödənilsin;</li> <li>İdarə Heyəti üzvlərinə və işçilərə ümumilikdə xalis mənfəətin 20% (iyirmi faiz) həcmində, yəni vergi və digər məcburi ödənişlər daxil olmaqla 182,704 (bir yüz səksən iki min yeddi yüz dörd) manat məbləğində mükafat ödənilsin;</li> <li>Xalis mənfəətin 35% (otuz beş faiz) isə, yəni 319,732 (üç yüz on doqquz min yeddi yüz otuz iki) manat məbləğ kapital ehtiyatlarına yönəldilsin.</li> </ol>
--	--	--	--	---

**16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):**

İnvestisiya qiymətli kağızın növü və forması:	İnvestisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:	İnvestisiya qiymətli kağızlarının miqdarı və nominal dəyəri:	İnvestisiya qiymətli kağızların buraxılışının məcmu nominal dəyəri	Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlərin haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir):	Faizli istiqrazların buraxılışları haqqında məlumat - istiqrazların üzrə gəlirliyin illik faiz dərəcəsi:	İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda):

sənədsiz adi adlı səhm	AZ1002000086, 19 yanvar 2021- ci il	6300 ədəd, 800 manat	5 040 000 (beş milyon qırx min)	Dividend ödənilməmişdir	İstiqrazlar buraxılmayıb	Movcud deyil
------------------------------	---	-------------------------------	--	----------------------------	-----------------------------	-----------------

**17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:**

17.1. Hesabat dövrü ərzində xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.

**18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:**

18.1. Hesabat dövrü ərzində aidiyyəti şəxslərlə əqd bağlanmamışdır.

**19. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;**

19.1. 17.06.2022-ci il.

**20. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.**

20.1. “Bakı Fond Birjası” QSC-nin rəsmi internet sahifəsi: [www.bfb.az](http://www.bfb.az)

**İdarə Heyətinin sədri v.m.i.e.**

**Eldar Abdullayev**

**Maliyyə idarəetmə qrupunun rəhbəri**

**Dilarə Babayeva**

**Hesabatın hazırlanma tarixi:** 20.06.2022-ci il